



Building & Reconstruction Projects Group




**Fermerlər üçün quş yetişdirmə binaların
qurulması**

Quş yetişdirmə binasının qurulmasına dair təklif

Bu layihə **BRPG** və **Baku Engineering** şirkətlərinin yüksək təcrübəli memar-konstruktorları və texnoloqları tərəfindən birlikdə hazırlanmışdır.

Layihələndirmə və tikinti qiymətləri optimallaşdırılmışdır ki, bu da fermerlər tərəfindən qoyulan sərmayənin qısa müddətdə geri qayıtmasına zəmin yaradır.



Kompleksin düzgün planlaşdırma, tikinti və texnoloji həlləri aşağıdakı nəticələrin əldə alınmasına şərait yaradacaq:

- maksimal rahatlıq;
- yüksək məhsuldarlıq;
- sahənin istifadəsinin optimallaşdırılması;
- tikinti xərclərində qənaət edilməsi;
- məhsul maya dəyərinin azalması;
- Keyfiyyətə nəzarət edilməsi

Fermer üçün təklif paketləri:**Əsas göstəricilər:**

Göstəricilər:	İllik 90 min başıq quş ferması	İllik 135 min başıq quş ferması	İllik 221 min başıq quş ferması
Fermanın eni	16m	16m	16m
Ferma uzunluğu	48m	72m	120m
Ferma hündürlüyü	2.8m	2.8m	2.8m
"Pad Cooling" otağın ölçüləri	L-12m, W-1.3	L-18m, W-1.3	L-24m, W-1.3
Karsas	Metal-konstruksiya, Çəki-24 ton, Qutu profil sütunlar və ferma	Metal-konstruksiya, Çəki-35 ton, Qutu profil sütunlar və ferma	Metal-konstruksiya, Çəki-58 ton, Qutu profil sütunlar və ferma
Dam ötrüyü	PUR sendviç panel 60mm, RAL 9001,	PUR sendviç panel 60mm, RAL 9001,	PUR sendviç panel 60mm, RAL 9001,
Divar	H-630 mm beton pərdə, 2.2 PUR sendviç panel 60mm RAL 9001	H-630 mm beton pərdə, 2.2 PUR sendviç panel 60mm RAL 9001	H-630 mm beton pərdə, 2.2 PUR sendviç panel 60mm RAL 9001
Döşəmə	12sm qal, B-20 dəmir-beton	12sm qal, B-20 dəmir-beton	12sm qal, B-20 dəmir-beton
Səkilər	1.5m eni, dəmir-beton səklər	1.5m eni, dəmir-beton səklər	1.5m eni, dəmir-beton səklər
Operator otağı	24m ² , sendviç divar və dam, dəmir-beton döşəmə, dezbaryer	24m ² , sendviç divar və dam, dəmir-beton döşəmə, dezbaryer	24m ² , sendviç divar və dam, dəmir-beton döşəmə, dezbaryer
Giriş-çıxış qapılar	2 ədəd 2800x2500 mm 60mm sendviç, metal qapı	2 ədəd 2800x2500 mm 60mm sendviç, metal qapı	2 ədəd 2800x2500 mm 60mm sendviç, metal qapı
Operator otağı qapıları	2 ədəd Metal vərəqə, daxili plastic örtüyü ilə	2 ədəd Metal vərəqə, daxili plastic örtüyü ilə	2 ədəd Metal vərəqə, daxili plastic örtüyü ilə
Pandus giriş-çıxışda 2 ədəd hərəsi	Beton h-120mm, L-6m, W-16m	Beton h-120mm, L-6m, W-16m	Beton h-120mm, L-6m, W-16m
Solo üçün bünövrə	L-3m, W-6m, H-30sm	L-3m, W-6m, H-30sm	L-3m, W-6m, H-30sm
Qiymət (ƏDV ilə birlikdə)	Qiymət təklif al	Qiymət təklif al	Qiymət təklif al

- Qiymətə layihələndirmə, tikinti, mobilizasiya, FHN ekspertizadan keçirilməsi daxildir,
- Xarici kommunikasiya və infrastruktur daxil deyil,
- Qiymətə texnoloji avadanlıqlar daxil deyil, sifarişçinin istəyi ilə əlavə edilə bilər,
- Qiymətlər boş ərazidə, əlavə tikili olmadan hesablanmışdır, torpaq analizlərindən sonra qiymət dəyişə bilər,

Əlavələr sifariş ilə:	İllik 90 min başıq quş ferması	İllik 135 min başıq quş ferması	İllik 221 min başıq quş ferması
Yanğın və işməli su anbarı	Yetiştirilmə binaların sayına uyğun	Yetiştirilmə binaların sayına uyğun	Yetiştirilmə binaların sayına uyğun
Yarımtansiya	Ümumi güc hesabatinna görə, texniki şərtə əsasən	Ümumi güc hesabatinna görə, texniki şərtə əsasən	Ümumi güc hesabatinna görə, texniki şərtə əsasən
Sanitar buraxılış məntəqəsi	Sahənin giriş çıxışları nəzərə alaraq layihələndirilir və qiymətləndirilir	Sahənin giriş çıxışları nəzərə alaraq layihələndirilir və qiymətləndirilir	Sahənin giriş çıxışları nəzərə alaraq layihələndirilir və qiymətləndirilir
Dezinfeksiya keçidi	W-5m, L-18m, H-7m	W-5m, L-18m, H-7m	W-5m, L-18m, H-7m
Peyin separatorları	Fərdi layihələndirilir	Fərdi layihələndirilir	Fərdi layihələndirilir

BRPG MMC

Zahid Xəlilov 95, 2-ci mərtəbə, AZ1141
Bakı ş., Azərbaycan

Tel: +994(12) 310-11-77

Mob: +994(70) 310-11-77

Email: office@brpg.az

URL: www.brpg.az

Direktor: Şərif-zadə Xəyal

